

Səkər Aslan Azərbaycanın görkəmli şairi idi. Onu ədəbi mühit həm də dramaturq və jurnalist kimi də tanıydı. O, ədəbiyyata 60-ci illərdə gəlmışdı. Bütün həyatını, demək olar ki, əyalətdə yaşadı, ancaq əyalət həyatı onun ədəbi mühitin ön sırasına çıxmasına mane ola bilmədi.

O dövrün şahidlərindən biri kimi mənim də yaxşı yadimdadır. 60-cular nəslİ ədəbiyyatda yeni bir nəfəsin temsilçiləri oldular. Onlar insanın mənəvi mühitini hasara alan qadağaları dəyərli sənətləri ilə dağıda bildilər. Bunun üçün hər bir sənətkarın mənəvi gücü, sarsılmayan enerjisi, ən başlıcası, parlaq istedadı olmalı idi. Şəkər Aslanda da bu istedad var idi. Danışmayan dəyərli yaradıcılığı ilə istedadı özünü göstərirdi. O, 10 oktyabr 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdu. Yaradıcılığının ilk illərində sürətlə tanındığı üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərildi. O vaxt nəhəng imperiyanın paytaxtında - bu məş-

miş, nəgmələri müğənnilərin dilinin əzbəri olmuşdur.

Bu görkəmli şair çox təəssüf ki, həyatdan vaxtsız getdi. 12 iyun 1995-ci ildə, 57 yaşında əbədiyyətə qovuşmuşdur.

Məni Şəkər Aslanla həm şəxsi dostluq münasibətləri, həm də çox ciddi yaradıcılıq əlaqələri bağlayırdı. "Söz" jurnalını təsis edib dövriyyəyə buraxmaq üçün əlimdən gələn köməyi əsirgəmədim. Onun kitablarının çapına da biganə deyildim.

Sözə yüksək dəyər verən sənətkar ədəbiyyata xidmət edən adamların zəhmətinə müqəddəs iş kimi baxırdı. O yaxşı bilirdi ki, mənim ədəbi mühitlə, şairlərlə six əlaqələrim var. Əlbəttə, özü müşahidə edirdi ki, mən istedadlı şairlərin kitablarının nəşrinə hər cür yardım göstərirəm, köməyimi əsirgəmirəm. Əslində, bu mənim mənəvi mühitimin təminatı idi. O cümlədən Şəkər Aslan üçün də imkanları heç vaxt əsirgəməmişəm. Şəkər Aslanın mənim ünvanıma şeir və məktubları var. İndi onun əli ilə yazılmış həmin şeir və məktublar arxivimin ən dəyərli inciləri sırasındadır. Onu da qeyd

kimi kitab çapı işinin necə vacib bir sahə olduğunu göstərməyə çalışıblar. Doğrudur, Şəkər Aslan mənim ictimai fəaliyyətim, naşirlilik işimə təkcə dostum olduğuna görə qiymət vermirdi. O, kitab sənətinin, kitabçılığın xalqın varlığına necə təsir etdiyini yaxşı anlayırdı. Hər dəfə biz görüşəndə mətbəədə hansı şairlərin kitablarının çapa hazırlanığını sorusur, istedadlı gənclərin kitablarının nəşrinə xüsusi sevinirdi.

"Böyük portretin işığı" kitabının müəllifləri Şəkər Aslanın kitab naşırı kimi mənə yüksək rəğbətli münasibətini çox orijinal bir tərzdə təhlilə çəkiblər, yüksək qiymətləndiriblər: "20-ci əsrin 60-70-ci illərində və eləcə də müstəqillik dövründə Azərbaycanın kitab çapı mədəniyyətinin yüksəlişinə Şəddat müəllimi təkan verən mütəxəssis kimi görən şair ədəbi qəhrəmanını doğmaliqla qardaş adlandırır. Onun sənətində bir sehir, ecazkarlıq görülür. Axı doğrudan da, gözəl kitabı görəndə hələ məzmunundan xəberimiz olmasa da, görkəmi xüsusi duyğularla seyr edirik. Poetik publisistik ifadə tərzində Şəkər Aslan istedadına uyğun bir ustalıqla ədəbi qəhrəmanını sanki istehsalatın özündə təqdim edir. Ədəbi qəhrəmanın fonunda görüyü kitabları, həm də maraqlı, mənalı, nəfis kitabları xalqın həyatında bir yüksəliş adlandırır. Bu yüksəlişi yaradanan isə kimliyi elə ilk misralardanca oxucuda maraqlı doğurur:

**Qardaş, nə sehirli bir sənətin var:
Kitab çap eləmək müqəddəs işdir!
Maraqlı, mənalı, nəfis kitablar
Xalqın həyatında bir yüksəlişdir.**

Şeir o qədər həssaslıq, məlum sahəyə maraqqətirici bir ovqatla yazılıb ki, istəristəməz mühit gözümüzün önündə canlanır. Hər hansı bir yenilik asanlıqla başa gəlmir. Müqavimətlər çıxır ortaya. Yeniliyi qəbul etməyənlər istər-istəməz köhnə iş üsulundan əl çəkə bilmirlər. Amma, mühitə, istehsalatın gərgin aləmine zəkasının gücü ilə işiq salanlar, inandıqları yoldan dönmürlər. Hətta bu yol nə qədər

kitabını vərəqləyirəm. Kitaba görkəmli yazıçı-publisist, "Söz" jurnalının nəşrini uğurla davam etdirən Sevda Əlibəyli dəyərli bir "Ön söz" yazıb. O, həm də bu kitabın tərtibçisidir. Sevda Əlibəyli həmin "Ön söz"ündə qeyd edir ki, söz xiridarı, söz sərrafi olan Şəkər Aslan söz bolluguşa, sözün ucuzlaşmasına dözə bilmirdi. Və Şəkər Aslanın öz təbiətini açan sözlərini düşüncələrinə dayaq tutur. Şəkər Aslan yazır: "Qələm! Kimin əlinde silaha dönmürsə işləməməlidir. Qoy qələmin söz adlı güllələri hədəfə düz dəysin. Bazar iqtisadiyyatının hökm sürdüyü indiki çətin şəraitdə ən çox sixilan, ələcsiz vəziyyətdə qalan, öz xiridarını gec tapan və ya heç tapa bilməyən söz adlı sərvətdir. Bazarın sözü çoxdur, sözün isə bazarı yoxdur. Söz ucuz olanda bahalıq olar!". Bəli, Şəkər belə Şəkər idi. Qələm dostlarını haqqında çox yazıblar. Elə Şəkər də çox yazıb. Lap yazdığı az olsa belə, cəxlərə əvəzdir. Şəkər Aslanın özünü başdan-başa adına yaraşan bir insan, şair kimi yaddaşında bütöv görürəm. O, insan kimi müləyim, gözəl xasiyyəti ilə şəkərliyini təsdiq edirdi. Hətta belə bir misrası da var idi: "Şəkərm, bir şəkər balanızam mən". Sevda Əlibəyli doğru edib ki, həmin misrası kitabın yazdığı "Ön söz"ə başlıq kimi götürüb. Eyni zamanda Şəkər Aslan yaradıcılıq cəsarəti ilə də fərqlənirdi. Sözün aslanı kimi yaddaşımızda yerini hifz edir. "Payıma düşən ömür"dən:

**Deyirlər gah quzu, gah da ki, şirəm.
Tale yollarına necə nur düşüb?
Mən özüm-özümə fikirləşirəm:
Gör mənim payıma nə ömür düşüb?**

**Gah sevinc dadıram, gah qəm yeyirəm,
İllərin karvanı nə tez ötüşüb?
Tez-tez nəfəs dərib hərdən deyirəm:
Gör mənim payıma nə ömür düşüb?**
Bu şeir başdan-başa təzadalar üzərində qurulub. Quzu və şir, sevinc dadmaq-qəm yemək, gah bir damla suya həsrət qalmış, gah da gur sellərə sinə gərmək, gah nifrət etmək, gah zövq almaq... bütün bu təzadalar həm də onun ömrünün rəngləridir. Şəkər Aslan məhz belə təzadlı bir zəmanda, çarpışan duyğuların arasında böyük, boy atmışdı. Onun şair ömrü ona görə dəyərlidir ki, o, həyatın bütün rənglərini görə bilirdi. Ən başlıcası, bu rəngləri böyük sevgi ilə yazıya, sözə getirirdi. Onun poeziyası bu gün də könülləri ona görə oxşayır ki, gözəri yormur, düşüncələri bezdirmir. Çünkü onun böyük həyat sevgisi vardı. Həyatı sevən adamlar həm də onu sevdirməkdən məmnunluq duyur, zövq alırlar.

**Gah damla tapmadım, gah gəldi gur sel,
Ürək səadətlə azmı öpüşüb?
Şahiddir bu torpaq, bu oba, bu el,
Ki, mənim payıma nə ömür düşüb.**

**Gah nifrət edirəm, gah zövq alıram,
Ürəyim gah susub, gah da döyüşüb:
Taleyim mən səndən razi qalıram
Yaxşı ki, payıma bu ömür düşüb!**

Bu şeiri müəllif 13 fevral, 1991-ci ildə yazıb, ölümündən 4 il əvvəl, yəni 53 yaşında. Bu yaş insan həyatının ən dolğun, barlı-bəhərli çağıdır. Ancaq şeiri oxuyanda görürsən ki, sanki müəllif həyatla vidalaşmağa hazırlaşır. Yaşadığı ömürə dəyər verir. Ən başlıcası, həyatının necə keçdiyinə, nə qədər qəqli, sevincli, kədərkarlıq bir ömür yaşasa da, məmnunluq duyğularını da gizlətmir.

Düşünürəm ki, Şəkər Aslan kimi şairləri asanlıqla unutmak olmaz. Onların zəngin yaradıcılığı müstəqil Azərbaycanımızı qurub-yaradan, ucaldan yeni nəsil-lərin ruhları üçün ölməyən mənəvi qidağıdır. Şəkər Aslanın bütün yaradıcılığı zəngin bir aləmdir.

Həm də onu da deyirəm ki, Şəkər Aslan dəyərli sözü, sənəti ilə bizimlə birgə yaşayır, nəfəs alır, dünyamızın gözəlləşməsinə xidmət edir.

**Şəddat Cəfrov
11.11.2021**



Şəkərin şair sırinliyi

hur institutda oxumaq hər bir söz adamının ümdə arzusu olsa da, çoxlarına nəsib olmurdı. Amma Şəkər Aslan həmin institutun poeziya fakültəsini uğurla bitirmişdi.

Bu istedadlı şair əvvəlcə Lənkəran mədəniyyət evində əmək fəaliyyətinə başlasa da, sonralar (1964-68-ci illərdə) Lənkəran rayon qəzetində ədəbi işçi kimi fəaliyyətini davam etdirir. Partiya işində də çalışır. 70-92-ci illərdə isə rayon qəzetinin baş redaktoru vəzifəsini daşıyır.

Şəkər Aslan özünün üslubu olan, orijinal yaradıcılıq yolu seçən sənətkar olduğu üçün daha geniş ədəbi tribuna arzusunda idi. Ona görə də 1992-ci ildə bu gün də fəaliyyətini Sevda Əlibəylinin baş redaktorluğu ilə davam etdirən "Söz" jurnalını təsis edir. Görkəmli sənətkarın xalq arasında böyük hörməti və nüfuzu vardı. Ədəbi qüvvələr onun ətrafında çox həvəsələ toplanırdı. 94-95-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur.

Onun çox dəyərli ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Ali Soveti Rəyəsət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf Nişanı" ordeninə layiq görülmüşdür. Onu da qeyd edim ki, Şəkər Aslan gənc yaşılarından yazıl-yaratmağa başlamış, hələ 16 yaşında ikən ilk şeiri mətbuatda çap olunmuşdur. Yaradıcılığı müxtəlif dillərə tərcümə olunmuş, pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşa yoxulmuşdur. Coxlu poeziya və publisistikə kitablarının müəllifi idi. Şeirlərinə musiqi bestələn-

edim ki, yazıçı Fatma Həsənqızı "Acılışırınlı günlər" sənədlə romanında, yazıçı-publisist Sevda Əlibəyli "İllik poliqrafçı alım" publisistik monoqrafiyasında Şəkər Aslanın mənə ünvanladığı məktublar və şeirlər haqqında geniş söhbət açıb.

Ancaq bir faktın üstündən sükütlə keçə bilmirəm. Görkəmli şair-publisist Əli Rza Xələfli və gənc yazar Ceyhun Zallı həyat və fəaliyyətimlə bağlı "Böyük portretin işığı" adlı irihəcmli ədəbi-publisistik əsərlərində Şəkər Aslanla mənim dostluq və yaradıcılıq əlaqələrimdən də ətraflı bəhs ediblər. Həmin kitabda ayrıca başlıq altında - "Şəkər Aslandan bir yarpaq" adlı yazında müəlliflər bizim əlaqələrimizi təqdir edən yazıları, faktları təkrar etmədən orijinal yanaşma ilə Şəkər Aslanın mənim ədəbi-ictimai fəaliyyətimə münasibətinə işiq tutublar. Müəlliflər yazırlar: "Təbiidir ki, kitab çapı işi naşirlilik sənətinin ən mühüm sahələrindən biridir. Demək, bu sahədə əmək sərf edənlərin zövqü, biliyi mühüm əhəmiyyət kəsb edir. Əsas odur ki, Şəddat Cəfərovun özü də kitab çapı işinin elmi məhiyyəti, estetik təsiri, bir sözlə, kitab işinin nəzəri əsasları ilə bağlı geniş və əhatəli tədqiqatların müəllifidir. Şəddat müəllim tədqiqatlarını ayrıca kitab halında nəşr etdirib. Bu elmi kitablarda nəşr etdiyi örnəklərin xüsusiyyətlərini açır, üz qabılıqlarının şəkillərini verir, ölçülərini göstərir. Bütün bunları ona görə yazmali oluruq ki, şair Şəkər Aslan da Şəddat müəllimin zəngin ələmini kitab çapı işinin fonunda tərənnüm edir". Göründüyü kimi, müəlliflər Şəkər Aslanın dövrünün mənəvi mühitinə cavabdeh olan ziyanlısı

dumanaya, çənə bürünsə də, bu yolda nə qədər səni maneələr yaradılsada, yenilik gətirənin inamını sarsıda, inadını qıra bilirlər". Həmin bir bənd şeiri müəlliflər yazıya təsadüfi gətirməyiblər. Həmin o bircə bəndin özündə də müəlliflər Şəkər Aslanın kitaba münasibətinə yüksək dəyər veriblər.

Əslində Şəkər Aslan özü kitab adam idi. O, zəngin bir ziyanlı ələminə malik idi. Ona görə də kitab çapı işini xalqın həyatında yüksəliş adlandırırdı. Kitab çapı işinə müqəddəs bir əməl kimi baxırdı.

İndi Şəkər Aslanın həm öz sağlığında nəşr olunan kitablarına baxıram, həm də ölümündən sonra nəşr olunmuş "Payıma düşən ömür" (2012) şeirlər və poemalar



Şəkər Aslan
Payıma düşən ömür